

Tsiklik çoxatomlu spirtlərin mürəkkəb efirləri və sənaye pentaeritrit efirləri bazasında yeni yağ kompozisiyalarının yaradılması və tədqiqi

H.N. Qurbanov, k.e.d.

M.Ə. Mammadyarov, k.e.d., L.M. Yusifova

Neft-Kimya Prosesləri İnstitutu

e-mail: huseynqurbanov1948@gmail.com

Açar sözler: sənaye pentaeritrit yaqları, tsiklik mürəkkəb efirlər, yağ kompozisiyaları, yaqların istismar xassaları.

DOI.10.37474/0365-8554/2020-8-53-57

Создание и исследование новых смазочных композиций на базе сложных эфиров циклических многоатомных спиртов и промышленного пентазеритритового эфира

Development and study of new lubricating compositions based on compound esters of cyclic polyatomic alcohols and Industrial pentaerithritol ester

G.N. Gurbanov, d.x.n., M.A. Mamedyarov, d.x.n.

L.M. Yusifova

Institut neftkimicheskikh processov

G.N. Gurbanov, Dr. in Ch. Sc., M.A. Mamedyarov, Dr. in Ch. Sc., K.M. Yusifova

Institute of Petrochemical Processes

Ключевые слова: промышленные пентазеритритовые масла, циклические сложные эфиры, масляные композиции, эксплуатационные свойства масел.

Keywords: industrial pentaerithritol oils, cyclic compound esters, oil compositions, operation properties of oils.

Синтезированы симметричные и несимметричные эфиры 2,2,5,5-тетраметилолциклоцаптанола с капроновой и энантовой кислотами, добавлением этих эфиров к эфирам пентазеритрита и смеси жирных кислот (СЖК) фракций $C_{12}-C_{18}$ подготовлены и исследованы масляные композиции. Установлено, что эксплуатационные характеристики данных композиций значительно лучше, чем характеристики пентазеритритового эфира и масла Б-3В на базе эфира пентазеритрита. Исходя из этих данных, композиции на базе эфиров полиолов рекомендованы в качестве новых смазочных масел, отвечающих современным требованиям.

The simple and anisometric esters of 2,2,5,5-tetramethyl cyclopentanol were synthesized with hexanoic and heptanoic acids adding these esters to those of pentaerithritol and the mixture of fatty acids of $C_{12}-C_{18}$ fractions, oil compositions were prepared and studied as well. It was defined that operation characteristics of these compositions are significantly better than those of pentaerithritol ester and B-3W oil based on pentaerithritol ester. According to this data, the compositions based on polylol ester are recommended as new lubricants meeting modern standards.


Sintetik sürükü yaqları haqqında mövcud ədəbiyyatın təhlili göstərir ki, hazırda III nəsil aviasiya yaqlarının yaradılması sahəsində olan tədqiqat işlərinə daha geniş yer verilir. Bu tipli yaqların əsas göstəricilərindən biri odur ki, onlar 225°C və daha yüksək temperaturda işləyə biləcək xüsusiyyətlərə malikdir və həmçinin alifatik poliolların mürəkkəb efirləri hazırlıda və yaxın gələcəkdə sintetik baza yaqlarının əsas hissəsini təşkil edir. Qeyd olunan yaqlar baha baza gəldiyindən aviasiya yaqları qazoturbin mühərraklı (QTM) və turboreaktiv mühərraklı (TRM) sistemlər üçün poliollar əsasında hazırlanır [1, 2]. Belə yağ növlərinə ACMO-200, L3-240, ITC-225 və s. markalı yaqlar daxildir.

Ədəbiyyatdan məlumdur ki, ABŞ-da MİL-L-23699 spesifikasiyası üzrə istehsal olunan aviasiya yaqları da poliol efirləri bazasında hazırlanır.


Yüksək keyfiyyətli sürükü yaqlarına tələbatın gündən-günə artması bu istiqamətdə məqsədyönlü tədqiqatların aparılması zorullığını gündəmə götürür ki, bunlardan da ən əlverişlisi yeni yağ kompozisiyalarının yaradılmasıdır. Müasir və perspektiv tələblərə cavab verən yeni yağ kompozisiyalarının hazırlanması həm də problemin həllində ən səmərəli və iqtisadi cəhətdən daha sərfəli hesab edilir [3].

Bu nöqtəyi-nəzərdən sənaye pentaeritrit (PET) yaqlarının keyfiyyətini yüksəltmək məqsədi ilə onlara tsiklik neopoliol – 2,2,5,5-tetrametiloltsiklopenta-nolun (TMTMP) müxtəlif quruluşlu efirləri 5–20 % miqdardında əlavə olunmaqla yağ kompozisiyaları hazırlanıb və tədqiqi edilmişdir.



Təcrübə hissə. Tsirklik neopolialolların efiirlərinin alınmasında istifadə olunan ilkin çoxatomlu spirt - 2,2,5,5-tetrametiloltsiklopentanol (TMTPT) məlum metodika üzrə tsiklopentanonun formaldehidlə kondensasiyası (aldol kondensasiyası üzrə) yolu ilə qələvi mühitdə, CaO katalizatoru iştirakında sintez edilmişdir [4].



Sonrakı mərhələdə sintez olunmuş TMTPT monokarbon turşuları ilə katalizator iştirakında (p-toluolsulfonruşu – PTST) efiirləşdirilməklə simmetrik, qeyri-simmetrik efiirləri alınmışdır.



efir 1



efir 2

Efiirlərin sintezi məlum metodika üzrə həyata keçirilir [5, 6]:

Simmetrik efiirlərin alınması. Spirtin üzərinə müvafiq miqdarda turşu və katalizator olaraq 1 % kütlə PTST, 50 ml toloul əlavə olunur, 120–140 °C temperaturda reaksiya suyunun tam ayrılmamasına kimi qızdırılır (3,5–4 saat). Efiirləşmə məhsulu 0,5 %-li qələvi məhlülü, sonra issa su ilə neytral mühitdə kimi yuyulur, qurudurulur, turşunun reaksiyaya girməyən hissəsi və toloul qovulduğundan sonra asas məhsul 2 mm.c.st. təzqiyi altında 220–225 °C temperaturda vakuumda qovulur.

Qeyri-simmetrik efiirlərin alınması. İki mərhələdə həyata keçirilir: I mərhələdə TMTPT-nin enant turşusu ilə diefri alınır, II mərhələdə isə sərbəst hidroksil qrupları kapron turşusu ilə efiirləşdirilir.

Efiirlərin çıxımı nəzəri çıxımın 85–90 %-ni təşkil edir.

Sintez olunmuş efiirlərin quruluşu İQ və NMR spektroskopik metodlarla, hamçinin molar kütłəsinin, sıxlığın (GOCT 3900–85), efi (GOCT 17362–71) və turşu ədədinin (GOCT 5985–79) təyini ilə sübuta

yeritməmişdir. Termoooksidlaşmə stabilliyi (TOS) – GOCT 23797–79, yaqlama xassası GOCT 9450–75 ilə təyin edilmişdir.

Öldə olunan nəticələr və onların müzakirəsi. Simmetrik və qeyri-simmetrik efiirlərin özlülük-temperatura xassaları cədvəl 1-də öz əksini tapmışdır.

Efiirlər	Özlülük, mm/s ²			Özlülük indeksi	Temperatur, °C	
	100	40	-30		dönmə	alışma
(CH ₂ OOC ₅ H ₁₁) ₂ OCOC ₅ H ₁₁ (CH ₂ OOC ₅ H ₁₁) ₂	7.90	34.20	25340	125	-56	290
(CH ₂ OOC ₅ H ₁₁) ₂ OCOC ₅ H ₁₁ (CH ₂ OOC ₅ H ₁₁) ₂	8.61	36.28	25760	137	-58	309

Cədvəl 1-dən göründüyü kimi efiirlər yüksək özlülük (7.90–8.61 mm/s²), özlülük indeksi (Öl) (125–137 v.h.) və alışma temperaturuna (290–309 °C) malikdir.

Sənayedə istehsal olunan PET efiir yağlarının keyfiyyətini yüksəltmək məqsədilə sintez olunmuş efiirlərin 5–20 % əlavəsi yağ kompozisiyaları hazırlanmış və tadqiq edilmişdir.

Kompozisiyaların tərkibi	Özlülük, mm/s ²			Özlülük indeksi	Temperatur, °C		
	100	40	-40		dönmə	alışma	
Efir 1:PET	5:95	4.75	14.63	11800	128	-60	205
Efir 1:PET	10:90	4.78	14.96	12000	128	-58	210
Efir 1:PET	20:80	4.96	15.21	12200	130	-58	235
Efir 2:PET	5:95	4.83	14.89	11600	127	-60	210
Efir 2:PET	10:90	4.91	15.10	11800	132	-58	223
Efir 2:PET	20:80	5.18	17.42	12700	136	-56	258
Efir 1	100	7.90	34.20	25340	125	-56	290
Efir 2	100	8.61	36.28	25760	131	-58	309
PET efiiri	-	4.19	11.42	9500	130	-60	195
PET əsasında 5-3B sənaye yağı	-	4.70	13.85	12500	130	-58	210

Cədvəl 2-də TMTPT-nin simmetrik və qeyri-simmetrik efiirlərinin və PET-in SYT C₅C₉ fraksiyası ilə efiir bazasında hazırlanmış yağ kompozisiyalarının özlülük, temperatur xassaları verilmişdir.

Cədvəldən göründüyü kimi simmetrik və qeyri-simmetrik efiirlərin PET efiirinə 5–20 % əlavəsi kompozisiyaların göstəricilərində ciddi dayışıklıklar baş verir. Öl 131–136 vahid və alışma temperaturu 195 °C-dən 309 °C-yə qədər yüksəlir, dönmə temperaturu isə -58 °C ± -60 °C intervalda olur. Simmetrik və qeyri-simmetrik efiirlərin müqayisəsi isə qeyri-simmetrik efiirlərin daha üstün olduğunu göstərir ki, bu da bilavasitə molekulun daxili quruluşu ilə əlaqədardır.

Kompozisiyaların xassalarının PET əsasında hazırlanmış 5-3B sənaye yağı ilə müqayisəsi də onların daha yaxşı göstəricilərlə malik olmasına təsdiq edir. Öl 130 avazında 136 vahid, alışma temperaturu 210 °C-ə vəzavida 258 °C-yə qədər yüksəlir, dönmə temperaturu isə -58 °C ± -60 °C intervalda olur.

TMTP efirləri ilə hazırlanmış yağ kompozisiyalarının termoooksidləşmə stabilliyi cədvəl 3-də verilmişdir.

Cədvəl 3

Kompozisiyalar	Özüllük, 100 °C-də, mm ² /s, (oksidləşmədən sonra)		Turu adədi mq KOH/q	İzotkunda həll olmayan çökəntidən miqdarı, % kütü	Korroziya, q/sm ²		Buxarlanma, % kütü
	100	-40			AK-4	III-X-15	
I	5.45	13000	1.22	0.0010	0.080	0.015	0.070
II	6.56	13100	1.15	0.0018	0.065	0.019	0.080
III	6.72	13400	1.35	0.002	0.070	0.022	0.075
IV	6.28	13200	1.30	0.015	0.068	0.021	0.065
V	6.60	12900	1.25	0.0016	0.060	0.016	0.075
VI	6.92	12850	1.20	0.0019	0.075	0.023	0.082
Efir 1	9.03	32600	1.00	Yoxdur	Yoxdur	Yoxdur	0.75
Efir 2	9.75	33500	1.20	Yoxdur	Yoxdur	Yoxdur	0.92
PET efiri	5.88	12800	1.93	0.027	0.13	1.82	1.60

Cədvəldən göründüyü kimi oksidləşmədən sonra kompozisiyaların turşu adəti PET efiri ilə müqayisədə xeyli azalmış (1.93 avazına 1.00–1.35 mq KOH/q), çöküntünün miqdarı 0.027 % kütü avazına 0.0010–0.020 % kütü təşkil etmiş, korroziya AK-4 elektrodunda 0.13 mq/sm²-dən 0.080 mq/sm², III-X-15 elektrodunda isə 1.82-dən 0.016–0.022 mq/sm²-ə düşmüş, buxarlanma isə 1.60 % kütlödən 0.065–0.080-a enmişdir. Qeyri-simmetrik efirlərin hazırlanan kompozisiyaların TOS göstəriciləri da simmetrik efirlərin kompozisiyaları ilə müqayisədə nisbatan yaxşı göstəricilərini malikdir. PET efiri ilə müqayisədə hazırlanan kompozisiyaların stabilillikləri xeyli yüksəkdir: oksidləşmədən sonra turşu adəti 1.93 avazına 1.15–1.35 mq KOH/q, çöküntünün miqdarı 0.027 avazına 0.0010–0.0019 % kütü, korroziya III-X-15 elektrodunda 1.82 avazına 0.015–0.021 mq/sm², AK-4 elektrodunda isə 0.13 avazına 0.060–0.080 mq/sm² təşkil edir.

Kompozisiyaların buxarlanması isə PET efiri ilə müqayisədə 1.60 % kütlödən 0.070–0.080-a qədər azalır.

TOS nöqtəyi-nəzərindən hazırlanan kompozisiyalar PET efiri ilə müqayisədə yüksək göstəricilərə malikdir ki, bu da bilavasita efir molekulunda tsiklik halqanın varlığı ilə izah olunur [7].

Yağ kompozisiyalarının yağılaşma xassaları (GOCT 9450–75) da təyin olunmuşdur (cədvəl 4).

Cədvəl 4

Kompozisiyalar	Kritik yükün miqdari, P _k , H		Yeyilmə çəvrəsinin diametri, D _y — P=196H
	580	0.75	
II	610	0.72	
III	650	0.70	
IV	600	0.65	
V	640	0.60	
VI	650	0.55	
Efir 1	720	0.65	
Efir 2	760	0.60	
PET efiri	500	0.79	

Cədvəldən göründüyü kimi simmetrik və qeyri-simmetrik efirlərin olavaşılış kompozisiyalarının yağılaşma xassalarında xeyli yaxşılaşma baş verir: kritik yükün miqdarı PET efiri ilə müqayisədə 500-dən 650-yə yüksəlir, yeyilmə çəvrəsinin diametri 0.79 mm-dən 0.55 mm-ə qədər azalır. Qeyri-simmetrik efirlərlə hazırlanan kompozisiyaların göstəriciləri simmetrik efirlər kompozisiyaları müqayisədə daha üstündür. Bu onurla izah edilə bilər ki, qeyri-simmetrik efirlər dəha yüksək polivərşigə malikdir, metal səthindən yaxşı adsorbsiya olunur və toxunus səthlər arasında uzun müddət qalmışla hətta yuxarı temperaturda

(>250 °C) belə metal səthi sıradan çıxmadan mühafizə edir [8, 9].

Bələdliklə, məqalədə 2.2.5.5-tetrametiloltsiklopantanolin simmetrik və qeyri-simmetrik efirlərini sahəye PET efirlərinə 5–20 % olavaşılış yeni yağ kompozisiyalarının hazırlanması və tadqiqindən bəhs olunur. Nöticədə kompozisiyaların xassalarının PET efirləri bazasında yaradılan B-3B sahəye yağından xeyli üstündə səbūt yetirilmiş və göləcəkdə kompozisiyaları bu tipli yağlarla əvəz etmək tövsiyə olunmuşdur [10, 11].

Nəticə

Tsiklik çoxatomlu spirt – 2.2.5.5-tetrametiloltsiklopantanolin kapron və enant turşuları ilə simmetrik və qeyri-simmetrik efirləri sintez olunmuş, xassaları öyrənilmiş və onların sonayedə istehsal olunan pen-taerit effir yağlarına 5–20 % olavaşılış yağ kompozisiyaları hazırlanmış və tadqiq edilmişdir.

Müəyyən olmuşdur ki, tsiklik simmetrik və qeyri-simmetrik efirlərin olavaşılışında yağı kompozisiyalarda nazara çarpacaq yaxşılaşma halları baş verir: Öl 130-dan 136 vahida, alışma temperaturu 210 °C-dən 258 °C-yə yüksəlir, donna temperaturunda ciddi dayisliklər baş vermir (~60 °C intervalında qalır). TOS-a gəlinən çöküntünün miqdarı 0.027 % kütlödən 0.001 % kütlüyə enmiş, metal lövhədə korroziya kəskin azalmış (1.82 mq/sm²-dən 0.015-ə), buxarlanma isə 1.60 %-dan 0.065 % kütlüyə enmişdir. Kompozisiyaların yağılaşma xassasında PET efiri ilə müqayisədə kəskin yaxşılaşma halları müşahidə olunur.

Yardımlılaşmış kompozisiyaların istismar xassalarının tadqiqi göstərir ki, onlar müasir standartlara tam cavab verir, hətta bozuları PET efirləri bazasında yaradılan B-3B sahəye yağından xeyli üstündür və göləcəkdə bu tipli yağların ənəvədicisi kimi tövsiyə oluna bilər.

Əsdiqüləyt uluslu

1. Yanovskiy L.S., Ejsoev B.M., Molokanov A.A. *İnteqətiv və zərbəzənəs sməzochnye masla dlya aviasionnykh dvigateley* // Mir neftpererabotki, 2012, № 9, s. 11.

2. Məmmədov M.A., Alieva F.X., Gurbanov H.N. *Sinteticheskie sməzochnye masla (struktura i svostva)*. – M.: Nauchnyj mir, 2017, 335 s.

3. Məmmədov M.A., Qurbanov H.N., Qurbanzadə F.Ə., Məmmədova H.A., Yusifova L.M., Abdullayeva M.M. *Neft yaqları və tsiklik poliolları* efirləri basasında effektiv yağı kompozisiyaların yaradılması // Azərbaycan neft təsərrüfatı, 2019, № 9, s. 71-74.

4. Gurbanov H.N. *Şəhəzadə fırçaların çirkilikləri və sintetik poliolların tətbiqindən* // Azərbaycan neft təsərrüfatı, 2016, № 1, s. 31-47.

5. Gurbanov H.N. *Şəhəzadə fırçaların çirkilikləri və sintetik poliolların tətbiqindən* // Azərbaycan neft təsərrüfatı, 2006, № 1, s. 31-47.

6. Alieva S.G., Gurbanov H.N., Cəfərov A.H., Salmanova C.Q., Quliyeva E.M., Bayramova M.N. C₆-C₈ alitslikli neopoliol effirlərinin olavaşılış hidromelismənmiş dized yanşaqlarının termooksidləşmə stabilliyinin artırılması // Azərbaycan neft təsərrüfatı, 2016, № 5, s. 38-41.

7. Məmmədov M.A., Gurbanov H.N., Gurbanzadə F.A., Məmmədova H.A., Yusifova L.M., Abdullayeva M.M. *Neft yaqları və tsiklik poliolları* efirləri basasında effektiv yağı kompozisiyaların yaradılması // Azərbaycan neft təsərrüfatı, 2019, № 9, s. 71-74.

4. Gurbanov G.N. *Slozhnye efir tsiklicheskih neopoliołów v kachestve osnovy v komponenta sinteticheskikh sməzochnykh masel*: avtoref. dis. ...dراх. nauk. – Bakı: INKHİP NAAZ, 2007, 315 s.

5. Gurbanov G.N. *Efry tsiklicheskih neopoliołów – osnovy sinteticheskikh sməzochnykh masel* // Protsessey neftepererabotki, 2006, № 1, s. 31-47.

6. Alieva S.G., Gurbanov H.N., Jafarov A.H., Salmanova Ch.G., Gulyeva E.M., Bayramova M.N. C₆-C₈ alitslikli neopoliol effirlərinin olavesi hidromelismənmiş dized yanşaqlarının termooksidləşmə stabilliyinin artırılması // Azərbaycan neft təsərrüfatı, 2016, № 5, s. 38-41.

7. Məmmədov M.A., Gurbanov G.N., Külli-zade F.A. *Termooksistilət naya stabil'nost' efrov tsiklicheskih mnogootomnykh spirovit'* // Khimiya i tekhnologiya topliv i masel, 2008, № 1, s. 36-40.

8. Danilov A.M. *Vvedenie v khimiotogiyu*. – M.: izd-vo "Tekhnika", 2003, 464 s.

9. Bujnovskiy I.I.J. *Uchenie o granichnykh smoschakh: nachal'nyi period* // Khimiya i tekhnologiya topliv i masel, 1996, № 1, s. 46-49.

10. Fuks I.G., Shiryayev S.B., Sterkov A.V. *İ. Uchenie o granichnykh smoschakh na smeshannoy osnovse. Printsipy regulirovaniya svosti* // Khimiya i tekhnologiya topliv i masel, 2003, № 2, s. 40-44.

11. Məmmədov M.A., Gurbanov G.N., Alieva F.Kh. *Esters of cyclic poliools - the basis of the synthetic lubricating oils* // East European Scientific Journal, Poland, 2017, № 2, pp. 79-84.

References

1. Yanovskiy L.S., Ejsoev B.M., Molokanov A.A. *İnteqətiv və zərbəzənəs sməzochnye masla dlya aviasionnykh dvigateley* // Mir neftpererabotki, 2012, № 9, s. 11.
2. Məmmədov M.A., Alieva F.Kh., Gurbanov H.N. *Sinteticheskie sməzochnye masla (struktura i svostva)*. – M.: Nauchnyj mir, 2017, 335 s.
3. Məmmədov M.A., Gurbanov H.N., Gurbanzadə F.A., Məmmədova H.A., Yusifova L.M., Abdullayeva M.M. *Neft yaqları və tsiklik poliolları* efirləri basasında effektiv yağı kompozisiyaların yaradılması // Azərbaycan neft təsərrüfatı, 2019, № 9, s. 71-74.
4. Gurbanov G.N. *Slozhnye efir tsiklicheskih neopoliołów v kachestve osnovy v komponenta sinteticheskikh sməzochnykh masel*: avtoref. dis. ...dra khim. nauk. – Bakı: INKHİP NAAZ, 2007, 315 s.
5. Gurbanov G.N. *Efry tsiklicheskih neopoliołów – osnovy sinteticheskikh sməzochnykh masel* // Protsessey neftepererabotki, 2006, № 1, s. 31-47.
6. Alieva S.G., Gurbanov H.N., Jafarov A.H., Salmanova Ch.G., Gulyeva E.M., Bayramova M.N. C₆-C₈ alitslikli neopoliol effirlərinin olavesi hidromelismənmiş dized yanşaqlarının termooksidləşmə stabilliyinin artırılması // Azərbaycan neft təsərrüfatı, 2016, № 5, s. 38-41.
7. Məmmədov M.A., Gurbanov G.N., Külli-zade F.A. *Termooksistilət naya stabil'nost' efrov tsiklicheskih mnogootomnykh spirovit'* // Khimiya i tekhnologiya topliv i masel, 2008, № 1, s. 36-40.
8. Danilov A.M. *Vvedenie v khimiotogiyu*. – M.: izd-vo "Tekhnika", 2003, 464 s.
9. Bujnovskiy I.I.J. *Uchenie o granichnykh smoschakh: nachal'nyi period* // Khimiya i tekhnologiya topliv i masel, 1996, № 1, s. 46-49.
10. Fuks I.G., Shiryayev S.B., Sterkov A.V. *İ. Uchenie o granichnykh smoschakh na smeshannoy osnovse. Printsipy regulirovaniya svosti* // Khimiya i tekhnologiya topliv i masel, 2003, № 2, s. 40-44.
11. Məmmədov M.A., Gurbanov G.N., Alieva F.Kh. *Esters of cyclic poliools - the basis of the synthetic lubricating oils* // East European Scientific Journal, Poland, 2017, № 2, pp. 79-84.